

TƏRBİYƏ VƏ PEDAQQOJİ FİKİR TARİXİ

BÖLMƏSİ

Halalıq təbiyəsinin aşlanmasından interaktiv təlim metodlarından istifadə

Şəfiqə Tahirova,
pedaqogika üzrə fəlsəfə doktoru
Email: milliirs@mail.ru

Rəyçi: Fərahim Sadıqov,
pedaqogika üzrə elmlər
doktoru, professor.

Məqalədə qeyd olunur ki, təlim möşğələlərində yeni interaktiv təlim metodlarından səmərəli istifadə edilməsi, müasir tədris mütəssisələrinə tələbə hazırlığının təkmilləşməsinin əsas istiqamətlərdən biridir. Məqaladə göstərilir ki, möşğələlərə interaktiv təlim nümunələrindən istifadə tələbələrin ixtisas hazırlığına səmərəli və keyfiyyətli təsir göstərir. Məqaladə həmçinin qeyd olunur ki, müasir təlim metodları təhsil alanlara imkan yaradır ki, onlar qarşılıqlı təsirətəmə obyektiindən qarşılıqlı təsiretdən subyektinə çevrilsinlər.

Açar sözlər: halalıq təbiyəsi, interaktiv təlim, yaradıcı faaliyyət, təlimin təbiyəyəcisi xarakteri, ənənəvi metodlar, psixoloji təsir, dərkətmə mərhələsi.

Ключевые слова: воспитание праведности, интерактивное обучение, творческая деятельность, воспитывающий характер обучения, традиционные методы, психологическое воздействие, этап восприятия.

Key words: absorption training, interreactive training, creative

activity, the educative character of training, traditional methods, physiological influence, stage of understanding, mental attack

Ölkəmizdə həyata keçirilən təhsil islahatlarına dair direktiv sənədlərə, eləcə da "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təlimin təbiyəyəcisi xarakterinə və eləcə də şəxsiyyətönümlü təhsilin məzmununun modernlaşdırılmasına xüsusi diqqət yetirilir. Bu gün orta

ümumtəhsil məktəblərimizdə çalışan fənn müəllimlərinin ən tündə vəzifələrindən biri də sagirdların şəxsiyyətönümlü səviyyələrinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu mənada, təlimin təbiyələndirici imkanlarından istifadə etməkla sagirdlərin halalıq təbiyəyini gündün tələbələri səviyyəsinə yüksəltmək mümkündür. Bunun üçün interaktiv təlim metodlarının gücündən istifadə etmək daha məqsədəyindən.

Qeyd etmək yerinə düşərdi ki, tacirbəli müəllimlər yaxşı nöticələr əldə etmək üçün pedaqoji faaliyyətlərini bu əsas üzrə qururlar, yəni hər hansı bir oxlaçı normanın düzgün aşılmasında müvafiq təlim metodlarının seçilməsinə xüsusi diqqət yetirirlər. Cənubi müasir tacirbə onu deməyə əsas verir ki, sagirdlər ənənəvi üsullarla, ənənəvi metodlarla işləyən müəllimlərin darslarından yorulur və nöticədə təlim prosesində passivlşirlər. Ona görə ki, ənənəvi dəslərin bir sıra steriotipləri sagirdlərdə motivasiya yaratır, onları fəallasdırır və stimullaşdırır. Odur ki, bugünkü tələbəkar sagirdlər onları daha çox düşündürən, diskusiyalara cəlb edən, onlarda tənqidi təsəkkürtü inkişaf etdirən, onların ağlı, idrak fəaliyətini, müstəqil düşünmə

bacarığını formalasdırıran, onları aktiv fəaliyyətə tohrik edən interaktiv metodlardan istifadə olunan müasir dəslərlə üstünlük verirlər.

Fikrimizi daha konkret ifadə etsək, interaktiv metodların köməyi ilə sagirdlər hazır biliklərə deyil, təlim prosesinə yaradıcı yanaşaraq özləri bilikləri axtan tapmağa cəhd göstərirler. Müəllim burada yalnız məsləhətçi, istiqamətvericidən istifadə etmək daha elaqələndirici rolunda iştirak edir.

Sagirdlərin bu cür qurulmuş dəslərə mayıl və maraqları olduqua güclüdür, ona görə də bəla dəsləri müstəqil öyrənməyə xüsusi cəhd göstərirler. Interaktiv sözünün lüğəti mənası "qarşılıqlı faaliyyətə əsaslanan" deməkdir. "Interaktiv" dedikdə sadəcə, obyektlərin qarşılıqlı təsir prosesi deyil, sagirdlərin tədqiqat xarakteri daşıyan xüsusi təşkil olunmuş idrak faaliyyəti başa düşülməlidir. Interaktiv metodlara tədrisin elə metodları aid edilir ki, onlar sagirdlərin tədris materialı ilə, eləcə də aləmin reallığı və təzahürleri ilə sorbət iş prosesini təmsil edir. Nöticədə onlar, əsasən, sagirdlərdə yeni biliklər yaradır (1, 278-279).

Elm və texnikanın sürətli inkişafı insan mənəviyyatına xeyli təsir göstərməsidir. Cəmiyyətdə "bigənə insan", "laqeyd insan", "etinəsiz insan" və s. insan tipləri

yaranmışdır. Bu baxımdan hər hansı əxlaqi normanı uşaqlara aşılamaq və onun müsbət natiçəsini gözləmək xeyli çətinləşmişdir. Təbii ki, halalliq da bu zəruri əxlaqi normaların sırasındadır. Belə ki, hazırlı dövrde halal və haram anlayışları arasında sərhədlər qarışdırıldıqdan sonra anlaysış haqqında uşaqları zəruri bilik, bacarıq və vərdişlərlə silahlandırmış işlər xeyli çətinləşmişdir.

Təlimin ənənəvi üsullarından müəllimlərin şagirdlərə yanaşması fərqli amillər üzərində qurulmuşdur. Daha doğrusu, ənənəvi metodlara üstünlük verən müəllimlər ən çox "mən dedim, son eşit" prinsipinə üstünlük verirdilər. Yəni hazır məlumatları, nəsihətləri, öyndləri uşaqlara çatdırırırdı, uşaqların da vəzifəsi onları dinləyib əməl etmək idi. Lakin yeni dövr issa fərqli yanaşmalar tələb edir. Təlimin təbiyəedici imkanlarından istifadə etməklə şagirdlərin düşüncəsinə, dərkətəmə qabiliyyətlərini inkişaf etdirmək mümkündür. Onun üçün hər hansı bir əxlaqi normanı şagirdlərə aşılamaq istəyən müəllim təlim prosesində elə metodlar seçməlidir ki, onlar özlərində produktiv, yaradıcı düşünmə, tənqid etmək, inkişaf etdirmə qabiliyyətlərinə və yeni məlumatlara, yeni bilikləri müstəqil şəkildə mənimşəməyə nail olsunlar. Təlim

prosesində halallığa dair mövzuların təbiyəedici imkanlarını yüksəltməklə məsələni müsbət həllinə nail olmaq olar. Əlbəttə, interaktiv metodların bu prosesdə müstəsna əhəmiyyəti vardır. Bu cür metodların köməyi ilə şagird müzakirə olunan hər bir problemin həllinə dəha yaradıcı yanaşır. Belə metodların tətbiqində müsbət ancaq bələdçi rəsləni oynayır, burada tədqiqatçı da, bilikləri kəşf edən də, bilikləri əldə edən də şagird olur, lakin bu haldə aşağıdakı xüsusiyyətlərin gözənləniləşmisi vacibdir:

- halallığa dair məlumatların, biliklərin şüurlu surətdə təqdim olunması, problemlə vəziyyətin yaradılması;

- problemlə vəziyyətin həll olunmasında şagirdlərin fəaliyyətin təmin olunması;

- şagirdlər üçün yeni biliklərin müstəqil şəkildə əldə olunması;

- əldə olunmuş biliklərin təhlili və müqayisə olunması üçün şəraitin yaradılması.

Şagirdlərdə hər hansı əxlaqi normanın formalasdırılmasında interaktiv metodlardan istifadə etməyin əhəmiyyəti, təlim prosesində şagirdlərin təfəkküründə yaranan ziddiyətli fikirlərin həll olunmasında sərbəst düşünməyə, sərbəst şəkildə natiçə

əldə etməyə marağın dəha üstünə olmasına. Bu da, öz növbəsində, təlim prosesində şagird aktivliyinin yüksəlməsinə səbəb olur, öyrənmə faaliyyətini sitimullaşdırır.

Yeni təlim metodları əsasında təşkil olunmuş dərs, əsasən, üç əsas mərhələdən ibarət olur.

1. Düşünməyə yönəltmə mərhələsi.
2. Dərkətəmə mərhələsi.
3. Düşünmə mərhələsi.

Göstərilmiş mərhələlər üzrə şagirdlərin halallığa dair məlumatlarını, biliklərini üzə çıxarmaq üçün işi aşağıdakı şəkildə təşkil etmək olar.

Birinci - düşünməyə yönəltmə mərhələsində şagirdlər halallığa dair biliklərini nümayiş etdirməyə çalışırlar. Bu, onların halallığa dair biliklərinin, məlumatlarını təhlil etməyə və bu mövzuya haqqında düşünməyə məcbur edir. Həmin ilkin mərhələdə şagird mövzü ilə əlaqədar bildiklərini müəyyənləşdirə bilir, hətta bildiklərinə yeni məlumatları da əlavə etmək imkanı qazanır və bu prosesdə qazanılmış biliklər uzun müddət yadda qalır.

İkinci - dərkətəmə mərhələsində isə şagird yeni

informasiya və ideyalar əldə edir. Belə informasiya və ideyalar mövzuya ilə əlaqədar hər hansı bir mətni oxumaq, dinləmək, yaxud fikir mübadiləsi aparmaqla və s. siyələnmək olar. Bu mərhələnin əsas məqsədi ondan ibarətdir ki, əvvəlki mərhələdə, yəni düşünməyə yönəltmə mərhələsində yaradılmış aktivlik şagirdlərin maraq və meyillişlərin inkişaf etdirilsin, şagird səyleri, şagird faaliyyəti dəstəklənsin, bununla da onlarda müsbət motivasiya yaradılsın.

Üçüncü - düşünmə mərhələsində isə şagird əldə etdiyi yeni informasiyanı, bilikləri möhkəmləndirir və bildiklərini yeni anlayışlarla, məlumatlarla zangınlaşdırır. Sonradan insana bir ömür boyu xidmət edəcək müsbət keyfiyyətlər möhz bu mərhələdə yaranır. Göstərilmiş hər üç mərhələdə şagird biliklərini önbər çıxarmaq üçün bəzi üsulların tətbiqini məqsədəyən hesab edirik.

Venn diaqramı. Venn diaqramı nisbatan kəsişən iki və ya daha artıq çevre üzərində qurulur. Çəvralorin kəsişdiyi hissədə nə isə yazmaq üçün müəyyən qədər yer qalmalıdır. Həmin yerdə hər hansı bir ideyanın, anlayışın oxşar və fərqli

cəhətləri qeyd olunmalıdır. Tutaq ki, şagirdlərin halal və haram haqqında bilikləri yoxlanırlar, onlar halal və haramı müqayisə edirlər. Bu diaqram üst-üstə düşən çəvrlərdə bu iki anlayış arasında olan fərqli cəhətləri müəyyən etməyə kömək edir.

Əqli hücum. Bu metod yaranmış hər hansı bir vəziyyətdən çıxış yolu təpə bilmək, onları təhlil, tərkib, optimal yolların təpiləsi ilə bağlı sərbəst qərar qəbul etmək bacarığını formalasdırır.

Əqli hücum şagirdlər arasında əməkdaşlığı möhkəmləndirir. Əqli hücum məqsədlərdən biri göstərilmiş hər hansı bir problemin həlli yollarını tapmaqdır ibarətdir.

Təlim diskussiyaları. Təlim diskussiyası konkret problem üzrə fikirləri mübadilə etməkdir.

Diskussiyalar şagirdlərə halallığa dair məlum olan məlumatların, informasiyaların məzmununu zənginləşdirir, onun daha da möhkəmləndirilməsinə kömək edir. Diskussiyalar tərbiyəvi cəhətdən olduqca böyük əhəmiyyətə malikdir. Onların köməyi ilə şagirdlərin yalnız psixoloji imkanları deyil, həm də onların davranış və

nüsiyyatlarındakı nöqsanlar üzə çıxarılır və istələ olunur.

Tədqiqatçılıq metodу. Tədqiqatçılıq metodу öz səmərəliliyi ilə xüsusi olaraq fərqlənir. Burada tədqiqatın fərziyyəsi irəli sürüülür, onun yolları müəyyənləşdirilir, şagirdlər lazımi materialı özləri seçirlər. Qarşılaşdırılan təlim çətinlikləri şagirdləri müstəqil işləməyə sövq edir. Şagirdlər problemin mahiyyətini özləri üçün aydınlaşdırmağa, məqsədə çatmaq və lazımi nəticə əldə etmək yollarını təpməgə çalışırlar.

Debatlar. İnteraktiv təlim metodlarından biri de debatlardır. Debatlardan istifadə zamanı müxtəlif mövqelər toqquşur və dəlillərin müdafiəsi nəticəsində tərəflərdən biri üstünlük qazanır.

Nəticə olaraq qeyd etmək lazımdır ki, interaktiv metodlar anlayışının mahiyyəti təlim prosesində şagirdlərin düşünmə, dərketmə, müstəqil bilik əldə etmək bacarığının inkişaf etdirilməsində müstəsnə əhəmiyyətə malikdir.

Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, şagirdlərə halallıq tərbiyəsinin aşınmasına interaktiv metodların əhəmiyyəti göstərilir.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi ondan ibarətdir

ki, şagirdlərə halallıq tərbiyəsinin aşınmasına göstərilən interaktiv metodlardan təlim prosesində istifadə oluna bilər.

Nəticə. Məqalədən belə nəticə hasil olur ki, göstərilən interaktiv metodlardan təlim prosesində istifadə etmək faydalı olar.

Istifadə edilmiş ədəbiyyat

1. Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika (yeni kurs) Bakı, Çəşioğlu, 2002, 510 s.

2. Stil C.L., Meredit K.S. Tempi Ç. Tanqidi təfakkürün inkişaf etdirilməsi üsulları, II kitab, Bakı, Yeni nəsil, 1999, 711 s.

3. Sadiqov F.B. Pedaqogika, Bakı, Adiloğlu, 2012, 500 s.

4. Mehrabov A. Pedaqoji texnologiyalar, Bakı, Mürtəcim, 2006.

5. Cahangirova T.V. Müasir təlim texnologiyaları. Bakı, Adiloğlu, 2015.

Шафига Таирова
Использование
интерактивных методов в
привитии воспитания
праведности
Резюме

В статье подчеркивается, что применение на занятиях новых интерактивных форм обучения является одним из главных направлений совершенствования подготовки студентов в современных учебных заведениях. В ней говорится о том, что использование интерактивных методов обучения на занятиях оказывают влияние эффективную и качественную подготовку профессиональных качеств студентов в высших учебных заведениях.

В статье также отмечается, что современные интерактивные методы создают условия для превращения обучающихся из объекта воздействия в субъекта взаимодействия.

Shafiga Tahirova
Using interactive methods
in tanning absorption training to
pupils
Summary

It is noted in the article that using new interactive teaching methods in trainings is one of the main direction of improvement of training of students in modern establishments. It is shown in the article that, using interactive teaching examples in trainings

makes efficient and qualitative influence to profession training of students. It is also noted in the article that modern training meth-

ods gives a chance then to overturn to affective subject from influence object.